

# AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Respublikasının  
Təhsil Nazirliyinin F-370 nömrəli  
13.08.2020-ci il tarixli qərarı ilə  
tezadıq edilmişdir.



## BAKALAVRIAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALİ TİBB TƏHSİLİNİN) İXTİSAS ÜZRƏ

### TƏHSİL PROGRAMI

İxtisasın şifri və adı: 050606 - "Ekologiya mühəndisliyi"

**BAKALAVRİAT SƏVİYYƏSİNİN 050606 - "EKOLOGİYA MÜHƏNDİSLİYİ"**  
**İXTİSAS ÜZRƏ TƏHSİL PROGRAMI**

**1. Ümumi müddəəalar**

- 1.1. Bakalavriat səviyyəsinin 050606 - "Ekoloji mühəndisliyi" ixtisası üzrə Təhsil Programı (bundan sonra ixtisas üzrə Təhsil Programı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (programlarının) Təsnifati"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Programının məqsədləri aşağıdakılardır:
  - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işe düzəlmə və təhsilini artırma imkanlarını müəyyənلəşdirir;
  - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
  - Təhsil Programı üzrə kadr hazırlığının bu programaya uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Programı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr (əsas (baza) tibb) hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50 %-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

**2. Məzunun kompetensiyaları**

- 2.1. Təhsil Programının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiylənməlidir:
  - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
  - İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  - Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çəğrişləri müəyyən etmə bacarıqlarına;
  - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
  - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
  - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
  - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümmükləşdirmək və tətbiq etmək bacarıqlarına;

- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
- Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmcinin keyfiyyətə üstünlük vermək bacarığına;
- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

**2.2. Təhsil Proqramının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiylənməlidir:**

- riyazi qayda və qanunları tətbiq etməyi, mövcud olan üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi, təbiət elmlərində, sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etməyi və/və ya xəta və qeyri-müəyyənlik mənbələrini nəzərə alaraq eksperimental məlumatları təqnididən düşüncə ilə təhlil etməyi, istifadə etməyi, şərh etməyi və təqdim etməyi, riyaziyyatın əsas tənliklərinin analitik və ədədi həllərini həyata keçirməyi bacarmalıdır;

- fiziki obyekt olan kainatın və onun təkamülü, fizika və eksperimental araşdırımların metodları, təbiətdə fasılısızlıq və diskretlik, qanuna uyğunluq, obyektlərin quruluşunun ardıcılılığı, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyyələri, təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, təbii hal və onun zamandan asılı olaraq dəyişilməsi, təbiətdə obyektlərin fərdi və birgə hərəkətləri haqqında biliyi mühəndislikdə nümayiş etməyi bacarmalıdır;

- əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, fiziki və kimyəvi xassələri və atom molekul nəzəriyyəsi haqqında bilikləri, maddələrin təyini və kimyəvi müəyyənləşdirilməsi metodlarını ekologiya mühəndisliyində istifadə etməyə bacarmalıdır;

- kompüter texnologiyasının texniki və program vasitələrini ekologiya mühəndisliyinə aid texniki layihələndirmədə geniş tətbiq etməyə bacarmalıdır;

- atmosferdə, hidrosferdə və litosferdə baş verən fiziki-kimyəvi proseslərin, təbii sistemlərdə kimyəvi çevrilmələrin xüsusiyyətlərinin, geosferin əsas qanuna uyğunluqlarının, Yerdə enerji mənbələri, endogen və ekzogen proseslərin, zəhərli maddələrin orqanizmdə metabolik çevrilmələrinin radioaktiv şüalanmaların parametrlərinin təsiri barədə bilikləri mühəndislikdə nümayiş etməyi bacarmalıdır;

- dünyada baş verən təbiət-cəmiyyət münasibətlərinin təhlili, bundan yaranan ekoloji problemlərin həllinin canlı orqanizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətlərin, ekoloji qanunların, prinsiplərin və qaydaların, ərazinin yayılma tiplərinin, biosenozlarının, Azərbaycan Respublikasının ekoloji problemlərini və təbii mühiti çirkəndirən əsas mənbələri, Araz və Kür çaylarının, eləcə də Xəzər dənizinin ekoloji problemlərini təhlil etməyi bacarmalıdır;

- yeni layihələrə olan ekoloji tələblərin, normativ sənədlərin, ətraf mühitə təsirin qiymətləndirilməsinin mahiyyətinin, əldə edilən məlumatlar, onların analizi və təsir obyektlərinin müəyyən edilməsinin, layihələndirmə zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi üçün yerinə yetirilməsi tövsiyə olunan hesabatlar, tüstü qazları ilə atmosfərə atılan azot oksidlərinin miqdarının hesablanması, tüstü qazları ilə atmosfərə

atılan kükürd oksidlərinin miqdarının hesablanması qaydası, tərkibində hidrogen sulfid olan yanacaqların yandırılması zamanı əmələ gələn kükürd oksidlərinin hesablanması qaydasının, tüstü qazları ilə atmosferə atılan karbon monooksidinin miqdarının hesablanması qaydalarının, su hövzələrinin çirkənmə dərəcəsinin müəyyən edilməsi, texniki və texnoloji məqsədlər üçün istifadə olunan su, açıq və qapalı su təchizatı sistemləri, su təchizatı sistemlərinin effektivliyinin qiymətləndirilməsi, dövr edən suyun itkisinin hesablanması qaydalarının, layihələrin ekoloji-iqtisadi qiymətləndirilməsi mahiyyətinin əsas məsələlərinin, ekoloji qiymətləndirmənin nəticələrinin sənədləşdirilməsinin, layihədən sonrakı ekoloji qiymətləndirməni bacarmalıdır;

- Ətraf mühitin keyfiyyətinə nəzarətin mahiyyətinin, elmi-texniki tərəqqi və ətraf müfitin çirkənməsinin, təbii və antropogen çirkənmə mənbələrinin, antropogen çirkənmə mənbələrinin spesifik xüsusiyyətlərinin, atmosferi xarakterizə edən fiziki parametrlərin, hava nümunələrinin götürülmə üsulları, istifadə olunan avadanlıq, fərdi aktiv dozimetrik vasitələr, diffuziyalı və nüfuzetmə tipli fərdi passiv dozimetrlərin, torpagın çirkənmə mənbələrinin, torpaq nümunələrinin götürülmə və analizə hazırlanması, torpaq nümunələrinin saxlanması qaydalarını, torpağın radioaktiv maddələrlə çirkənmə dərəcəsinin müəyyən edilməsi və analiz üsullarını bacarmalıdır;

- Ətraf mühitin monitoring sistemi, monitoringin növləri, monitoring sistemlərinin təsnifatı, lokal qlobal monitoring və ətraf mühitdə baş verən iqlim dəyişiklikləri proqnozlaşdırılması üsullarını, ətraf mühitə təsir mənbələrinin və təsir növlərinin təyin edilməsi üsulları, ətraf mühitə antropogen təsirlər və onların məhdudlaşdırılması yolları, ətraf mühitin keyfiyyətinə nəzarətin təşkilini bacarmalıdır;

- Ətraf mühitin idarə olunmasını, ekoloji ekspertiza və layihənin texniki-iqtisadi və ekoloji əsaslandırılmasını, hüquqi normativ əsasların, prinsipləri və mərhələlərin Dövlət Ekoloji Ekspertizanın və onun yekun rəyini, Azərbaycan Respublikasının Ətraf mühit haqqında qanunun VIII fəslinin 50-58-ci maddələrinin mahiyyəti, məqsədi, obyekt və subyektlərin müəyyənləşdirilməsini bacarmalıdır;

- Təbii sərvətlərin qorunması, ətraf mühitin mühafizəsi proseslərində, ekoloji menecmentin bütün dövlət-struktur və idarəetmə prosedurlarını, təbiətdən istifadənin maddi-texniki, iqtisadi və ekoloji əsaslarını, təbiətdən istifadənin idarə edilməsini, alternativ və bərpa olunan təbii sərvətlərdən istifadəni bacarmalıdır;

- Ekoloji auditin təşkilini, ekoloji siğortanı, ekoloji audit-auditor, ekoloji monitoring (stasionar, səyyar və marşrutual) sistemlərinin tətbiq qaydalarını, ətraf mühitin keyfiyyətinə nəzarət sistemlərini, ISO 9000, ISO 9001, ISO 14000, ISO 14002, ISO 15000 və digər standartları tətbiq etməyi bacarmalıdır;

- İstehsalat tullantılarının həcmi strukturu, sənaye tullantılarının təsnifatı, istehsal tullantıları, istehlak tullantıları, yan məhsullar, istehsalat tullantılarının yaranma səbəbləri, tullantıların miqdarının azaldılması yollarını, kimya və neft-kimya sənaye tullantılarının təmizlənməsi və rekuperasiyasının müasir vəziyyəti, neft-kimya sənayesi tullantılarının xüsusiyyəti, tullantıların müxtəlifliyi, ətraf mühitə təsirini bilməlidir;

- Neft emalı və neft-kimya sənayesinin qazvari tullantıları, müxtəlif neft-kimya proseslərində yaranan abqaz hidrogen xloridin səmərəli təkrar istifadəsi yolları, həllədiciləri prosesə qaytarmaqla sənaye qazlarının rekuperasiyası, hidrogen sulfid qazının elementar kükürdə emalı, kükürd qazının kükürd və ammonium sulfatın alınması üçün istifadə olunması prosesləri barədə bilgilərini tətbiq etməyi bacarmalıdır;

- neft emalı və neft-kimya sənayesinin maye tullantıları və onların təkrar emalı, karbohidrogenlərin pirolizi prosesində yaranan məhsul olan qətranın səmərəli istifadə yolları, piroliz qətranının kompleks emal yolları, pirolizin maye məhsullarının (benzol-toluol-ksilol fraksiyasının) hidrogenizasiyası ilə benzolun alınması proseslərini, neft-kimya proseslərinin bərk tullantılarının emal üsullarını, neft emalı və neft-kimya proseslərdə yaranan çirkab suların azaldılması yolları, susuz texnoloji proseslərin tətbiqi, mövcud texnoloji proseslərin təkmilləşdirilməsi, hava soyuducu aparatların tətbiqi, təmizlənmiş çirkab suların dövrü su təchizatı sistemlərində və texnoloji proseslərdə təkrar istifadə olunmasını bacarmalıdır;

- su ehtiyatlarının integrasiyalı idarə edilməsinin prinsiləri, planlaşdırılması və idarə olunmasında informasiya mübadiləsi ilə yanaşı su ehtiyatlarının integrasiyalı idarə edilməsini, ekoloji meyarlarının müəyyən edilməsi, suvarmanın tətbiqinin əsaslandırılması, suvarmanın növləri və üsulları, suvarma sistemləri və suyunun keyfiyyəti, çayların, su obyektlərinin çirkənməsinin idarə edilməsini, Azərbaycanda su ehtiyatlarının idarəetmə strukturları və milli su qanunvericilikləri, ölkəmizdə su ehtiyatlarının integrasiyalı idarə edilməsinə keçid, su resurslarının idarə edilməsində informasiya-kommunikasiya sistemlərində yeni texnologiyaların tətbiqi, bütün növ su ehtiyatlarının qeydiyyatı və istifadəsi, su ehtiyatların idarə olunmasında ictimaiyyətin iştirakının və s. proseslərin təmin edilməsini bacarmalıdır;

- iqlim dəyişikliyi, qlobal istileşmə o cümlədən hava şəraitindəki dəyişiklikləri, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərini müəyyənləşdirmək, "istixana" effekti yaradan qazların emissiyası iqlim dəyişikliyinə təsirinin öyrənilməsi, ozon qatının dağılımasının qarşısının alınması, atmosferə atılan tullantıların azaldılması tədbirləri və təmizlənmə üsulları: mexaniki, fiziki-kimyəvi və termiki üsulları tətbiq etməyi bacarmalıdır;

- Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər, İqlim Dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya) və həssaslığın qiymətləndirilməsi və uyğunlaşma (adaptasiya) tədbirlərinin tətbiqi, müvafiq iqlim dəyişikliyi siyaseti və strategiyası. Qlobal istileşmə və səbəbləri. İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekpertlər Qrupunun (IDDEQ) məlumatları, Kioto protokolu, Paris Konfederasiyası haqqında müfəssəl biliklərə malik olmalıdır;

- dünyanın torpaq ehtiyatları və istifadəsini, torpaqların eroziyasını, ağır metallarla çirkənməsini, gübrə və pesdisidlərdən istifadənin ekoloji problemlərini, torpağın radionuklidlərlə çirkənməsi və ona qarşı mübarizə tədbirlərini, təkrar şorlaşma və degradasiyasını, Azərbaycan Respublikasında torpaqların şorlaşması, eroziya və çirkənməsinə qarşı mübarizə tədbirlərini, suvarma normalarının və onların düzgün təyin olunma qaydalarını su rejimi əlverişli olmayan torpaqların meliorasiyasını (Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırın, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası, izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya)), rekultivasiya üsulları, neftlə çirkənmiş torpaqlar və onların bərpa yolları barədə bilgilərini tətbiq etməyi bacarmalıdır;

- hidrosferin çirkənməsi və mühafizəsini, suların çirkənmə göstəricilərini, istehsalat çirkab sularının təmizlənmə üsullarını (mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji), keyfiyyətə nəzarət bacarmalıdır;

- məsafədən zondlanmanın fiziki əsaslarını təşkil edən elektromaqnit dalğalarının əsas xarakteristikaları-dalğa uzunluğu, ölçüləri, elektrik sahəsi, elektromaqnit şüalanması spektrinin zonaları, elektromaqnit şüalarının optik diapozonu, obyektlərin spektral

xarakteristikalarının fiziki əsaslarının öyrənilməsi, ortotrop, güzgү, anti-güzgү, kombinədilmiş səthləri əka etmənin indikasiyasının, təbii spektral xarakteristikaları, təbii obyektlərin spektral parlaqlığa görə təsnifatı, su obyektlərinin spektral əksetmə əyrləri, torpaq, su obyektlərinin bitki örtüyünün səthdən eks edən radiasiyasının xüsusiyyətlərini, təbii obyektlərin xüsusi şüalanma spektrllerinin öyrənilməsi, suyun təbii şüalanma xassələri, bəzi təbii obyektlərin energetik parlaqlığının spektral şaxlığı, spektral kanallar, quru və yaş torpağın temperaturunun radioparlaqlıqlarını müəyyən etməyi bacarmalıdır;

- ekologiya mühəndisliyinin tədqiqat obyekti, vəzifələri və konsepsiyasını, ətraf mühitin əsas çirkələnmə mənbələrini, atmosfer, hidrosfer və litosferin sənaye çirkələnməsindən mühafizə üsullarını, hirosferdə öz-özünü təmizləmə prosesi, su mühiti keyfiyyətinin qiymətləndirilməsini, su mənbələrinə daxil olan çirkəkdirici maddələrin reglamentləşdirilməsini bacarmalıdır;

- çirkəb sularının çirkəkdirici maddələrdən təmizlənməsi üsullarını, səs-küy, vibrasiya, elektrik cərəyanı və şüaların ətraf mühitə ekoloji təhlükəsi və onlara qarşı mübarizə üsullarını öyrənməli, səs-küy çirkəlmələrinin ölçülməsi və qiymətləndirilməsi üsulları, təbii və statik elektrik cərəyanı və onların təsirindən mühafizə, lazer şüalarının orqanizmə təsiri, radiasiya şəraitinə nəzarət vasitələri və üsullarını, ətraf mühitə yanğın və partlayışların töretdiyi ekoloji təhlükələr və onlara qarşı mübarizə üsullarını tətbiq etməyi bacarmalıdır;

- ekoloji sistemlərdə tətbiq olunan riyazi modellərin təsnifatını, stoxastik, riyazi və statistik modeləşdirmə anlayışlarını, dinamik programlaşdırmanın, ekoloji sistemlərdə riyazi modellərin yaradılması üsulları və mərhələlərini, yaradılan ekoloji modellər əsasında proqnoz verməni, torpağın neft məhsullarından, ətraf mühitə atılan zərərli qazlardan təmizlənmə proseslərinin modeləşdirilməsini, texnoloji aparatların miqyaslaşdırılması, dayanıqlıq meyarları, optimallıq meyarların, ekoloji sistemlərin hesablanması və optimal layihələndirilməsini bilməli, ekoloji sistemlərin kompüterdə hesablanması bacarmalıdır.

### 3. Təhsil Proqramının strukturu

3.1. Təhsil Proqramı 240 AKTS kreditindən ibarət olmalıdır. Kreditlər aşağıdakı şəkildə bölüşdürülrür:

Cədvəl 1

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		
1	<b>Azərbaycan tarixi</b> Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formallaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolü təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolü sistemli təhlil edilir.	5
2	<b>Azərbaycan dilində işgüzar və akademik kommunikasiya</b> Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.	4

3	<b>Xarici dildə işgüzar və akademik kommunikasiya</b> <i>Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
---	---	----

**Seçmə fənlər**

4	Felsefə Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Məntiq Etika və estetika Multikulturalizmə giriş	3
5	İnformasiya texnologiyaları (ixtisas üzrə) İnformasiyanın idarə edilmesi Sahibkarlığın əsasları və biznesə giriş Politologiya	3

**İxtisas fənləri**

6	<b>Riyaziyyat</b> <i>Kompleks ədədlər, matrislər və determinantlar, xətti fəza və onun bazisi, xətti cəbri tənliklər sistemi və onların həlli üsulları, xətti çevirmələr və kvadratik formalar, müstəvidə və fəzada Dekart koordinat sistemi, analitik həndəsənin sadə məsələləri, vektorlar cəbrinin elementləri, düz xəttin və müstəvinin tənlikləri, ikitərtibli cəbri xətlər və səthlər haqqında biliyə malik olmalı, çoxluqlar nəzəriyyəsinin elementlərini, ardıcılığın limiti anlayışını, birdəyişənli funksiyanın limiti və əsas xassələrini, birdəyişənli funksiyanın nöqtədə və çoxluqda kəsilməzliyini, çoxluqda müntəzəm kəsilməz birdəyişənli funksiyaları, birdəyişənli funksiyanın diferensial və integrallı hesabını, ədədi və funksional sıraları, çoxölçülü Euklid fəzasını, çoxdəyişənli funksiyanın limiti, kəsilməzliyi və müntəzəm kəsilməzliyini, çoxdəyişənli funksiyanın diferensial və integrallı hesabını bilməlidir. Eyni zamanda burada tələbə adı diferensial tənliklərin həllərinin qurulması üsullarını, diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin qoyuluşunu və korrektliyinin araşdırılmasını, kompleks analizin elementlərini, hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, diskret və təsadüfi kəmiyyatların paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini, paylanması parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunları biləcək.</i>	10
7	<b>Tətbiqi riyaziyyat</b> <i>Adı diferensial tənliklərin həllərinin qurulması üsullarını, diferensial tənliklərin təbiətşünaslığın müxtəlif proseslərinin riyazi modelləşdirilməsinə tətbiqini, xüsusi törəməli diferensial tənliklərin təsnifatını, riyazi fizika tənlikləri üçün Koşı və sərhəd məsələlərinin</i>	6

	<p>qoyuluşunu və korrektliyinin araşdırılmasını, kompleks analizin elementlərini, hadisələr və onlar üzərində əməlləri, ehtimalın müxtəlif təriflərini və onun hesablanması qaydalarını, diskret və təsadüfi kəmiyyətlərin paylanması qanunlarını və onların ədədi xarakteristikalarını, riyazi statistikanın əsas elementlərini, paylanması parametrlərini seçməyə görə statistik təyinini, normal paylanması ilə əlaqəli qanunları bilməlidir.</p>	
8	<p><b>Fizikanın əsasları</b></p> <p>“Fizikanın əsasları” kursu fiziki qanuna uyğunluqlar aləmində fəaliyyət göstərən mühəndis-texniki profilli bakalavrların nəzəri hazırlığının bazasını təşkil edən fiziki biliklərin əsasını qoyur. Mexanika, molekulyar fizika və termodinamika, elektromaqnetizm, optika və atom fizikasının əsas qanun və qanuna uyğunluqları öyrənilir.</p>	7
9	<p><b>Ekologiya mühəndisliyi</b></p> <p>Ekologiya mühəndisliyinin tədqiqat obyekti, vəzifələri və konsepsiyası. Ətraf mühitin əsas çirkənmə mənbələri. Atmosfer, hidrosfer və litosferin sənaye çirkənməsindən mühafizə üsullarının öyrənilməsi. Hidrosferdə öz-özünü təmizləmə prosesi, su mühiti keyfiyyətinin qiymətləndirilməsi, su mənbələrinə daxil olan çirkəndirici maddələrin reqlamentləşdirilməsi. Çirkəb sularının çirkəndirici maddələrdən təmizlənməsi üsullarının öyrənilməsi. Səs-küy, vibrasiya, elektrik cərəyanı və şüaların ətraf mühitə ekoloji təhlükəsi və onlara qarşı mübarizə üsullarının öyrənilməsi, səs-küy çirkənmələrinin ölçülməsi və qiymətləndirilməsi üsulları, təbii və statik elektrik cərəyanı və onların təsirindən mühafizə, lazer şüalarının orqanizmə təsiri, radiasiya şəraitinə nəzarət vasitələri və üsulları. Ətraf mühitə yanğın və partlayışların törətdiyi ekoloji təhlükələr və onlara qarşı mübarizə üsullarının öyrənilməsi. Yanma ilə əlaqədar olan texnoloji istehsalın və meşə yanğınlarının ekoloji təhlükəsi, yanğın təhlükəli kateqoriyaların müəyyənləşdirilməsi, yanğın zamanı istifadə olunan vasitələr və yanğınsöndürmə üsulları. Ekologiya mühəndisliyində ekoloji ekspertiza, audit və sertifikasiyanın yerinin müəyyənləşdirilməsi üsullarının öyrənilməsi, dövlət ekoloji ekspertizasının aparılması qaydaları, ekoloji audit, sertifikasiyanın məqsədi və vəzifələri, sertifikasiyanın aparılma qaydaları. Riskin (təhlükə, zərər və ziyanın) analizi və qiymətləndirilməsi üsullarının öyrənilməsi, risk dərəcələrinin müqayisəsi, qərarın qəbul edilməsinin əsas rəsmi quruluşu, qərarın qəbul edilməsinin klassik kriteriyaları, analiz sisteminin kəmiyyət aspektləri.</p>	6

	<b>Ümumi kimya</b> <i>Bu fənni öyrənən tələbə kimyanın əsas nəzəri əsasları, əsas stexiometrik qanunları, kimyəvi proseslərin getməsinin qanuna uyğunluqları (termodinamika və termokimya), kimyəvi kinetika, həmcinin müxtəlif dispers sistemlər, məhlullar və onların xassələri, oksidləşmə-reduksiya prosesləri, elektroliz və korroziya, eyni zamanda mühüm kimyəvi elementlər, onların qeyri-üzvi birləşmələri və alınma üsulları, quruluş və xassələri, sənaye və texnikada tətbiq sahələri haqqında geniş biliklərə malik olacaq. Eyni zamanda burada tələbə üzvi birləşmələrin təsnifikasi, nomenklaturası, izomerliyi, üzvi birləşmələrin əsas çevrilmələrinin müasir mexanizmləri, üzvi maddələrin sənaye və laboratoriyyada alınması üsulları, üzvi maddələrin quruluşu, fiziki və kimyəvi xassələri, üzvi maddələrin laboratoriya şəraitində alınması və ayrılmazı üsulları və eyni zamanda üzvi maddələrin sənayedə və texnikada tətbiqi, canlı organizmlərə o cümlədən insan organizminə təsiri haqqında geniş biliklərə malik olacaq.</i>	
10		8
11	<b>Analitik kimya və instrumental analiz</b> <i>Bu fənni öyrənən tələbə klassik (vəsi və miqdari kimyəvi analiz) və instrumental (optiki, elektrokimyəvi və xromatoqrafik) analiz metodları vasitəsilə maddənin vəsi və miqdari tərkibinin tədqiqi üsulları haqqında geniş bilik əldə edəcək.</i>	4
12	<b>Ətraf mühitin kimyası və toksikologianın əsasları</b> <i>Atmosferdə, hidrosferdə və litosferdə baş verən fiziki-kimyəvi proseslərin öyrənilməsi, təbii sistemlərdə kimyəvi çevrilmələrin xüsusiyyətləri, geosferin əsas qanuna uyğunluqları, Yerdə əsas enerji mənbələri, endogen və ekzogen proseslər. Günəş şüalarının atmosferdə udulması, stratosferde fotokimyəvi proseslərin və troposferdə fiziki-kimyəvi proseslərin öyrənilməsi, aerozolların əmələ gələmə mənbələri, atmosfer aerozollarının kimyəvi tərkibi, atmosferdə radiasiya balansı və şüalanma effekti anlayışı. Hidrosferdə və litosferdə gedən kimyəvi proseslərin öyrənilməsi, Yer səthində baş verən proseslərdə suyun rolu, su hövzələrində olan maddələr və onların xüsusiyyətləri, sudan həllolmuş maddələrin xaric edilməsi prosesləri, Yer qabığının tərkibində olan minerallar və sükurlar, mineralların təsnifikasi, torpağın element və fazə tərkibi, torpaq məhlulunun tərkibi. Toksikologianın məqsədi və məsələləri, organizmdə zəhərli birləşmələrin çevrilmələrinin ümumi qanuna uyğunluqları, zəhərlərin tetrogen, mutagen və kanserogen təsiri, sənaye zəhərli maddələrinin təsnifikasi, toksikometriya və onun əsas parametrlərinin öyrənilməsi. Müxtəlif sənaye sahələrinin ekotoksiki xüsusiyyətləri, toksikinetika, toksiki effektin asılılıqları və qrafiki izahı, sənaye zəhərlərinin toksiki kriteriyaları, zəhərli maddələrin organizmə daxil olması, yiğilması və xaric olunmasının öyrənilməsi, kumulyasiya əmsalının ilkin təsir qatılıq həddində təyini. Zəhərli maddələrin organizmdə metabolik çevrilmələri (biotransformasiya), toksikokinetika üsulları və parametrlərinin öyrənilməsi, radioaktiv şüalanmaların parametrləri, təsiri və təsnifikasi, radiotoksinlər, radioaktiv təhlükəsizliyin normalaşdırılması.</i>	5

	<p><b>Mühəndis qrafikası</b></p> <p>"Mühəndis qrafikası" fənni ekologiya mühəndisliyi ixtisası üzrə yüksək texniki biliklərə yiylənməklə mühəndis hazırlığı prosesində iki və üçölçülü obyektlərin (sadə həndəsi elementlərdən başlayaraq müxtəlif növ sənaye sahələrində istifadə olunan xətnikи vasitələrin quruluşlarına daxil olan hissə və birləşmələrin) müstəvi üzərində təsvirlərin qurulması kimi vərdişləri öyrətmək məqsədi ilə nəzərdə tutulmuşdur. Bu fənni mənimsəyən tələbə gələcəyin mühəndisi kimi neft, qaz və kimya sənayesində istifadə olunan avadanlıqların sxematik və real çertyoj qismində tərtib edilməsində lazımlı əsas biliklərə yiylənəcəkdir. Son olaraq bu işlərin müasir texniki vasitələr və programlardan (AUTOCAD və s.) istifadə etməklə tətbiq edilmə qaydalarını öyrənəcək və vərdişlərinə sahib olacaqlar. Kursunu bitirmiş tələbə aşağıdakı əsas bilikləri əldə etmiş olacaqdır: Hissə və yiğim vahidlərinin tərtibi üçün mühəndis təcrübəsində lazımlı əsas tələbləri; Fəza həndəsəsinin əsas prinsiplərini (nöqtə, düz xətt, müstəvi, çoxüzlülər və fırlanma səthləri); Proyeksiya rəsmxəttinin və onda istifadə qaydalarını; Birləşmələr və onları əməlagətirən texnoloji metodların (yiv, qaynaq, pərcim və s.) çertyojda təsvirini; Neft, qaz və kimya sənayesinin sektorlar üzrə (emal, saxlanma və s.) sistenində istifadə olunan avadanlıqların quruluşlarında tətbiq olunan əsas (sadə) yiğim vahidlərin tərtibi qaydalarını; AUTOCAD qrafiki paketindən istifadə etməklə çertyolların tərtibi.</p>	6
14	<p><b>Məsafədən zondlanmanın fiziki əsasları</b></p> <p>Məsafədən zondlanmanın fiziki əsaslarını təşkil edən elektromaqnit dalğalarının əsas xarakteristikaları-dalğa uzunluğu, ölçüləri, elektrik sahəsi, elektromaqnit şüalanması spektrinin zonaları, elektromaqnit şüalarının optik diapozonu, obyektlərin spektral xarakteristikalarının fiziki əsaslarının öyrənilməsi, ortotrop, güzgü, anti-güzgü, kombinəedilmiş səthləri əka etmənin indikasiyası. Təbii spektral xarakteristikaları, təbii obyektlərin spektral parlaqlığa görə təsnifatı, su obyektlərinin spektral əksetmə ayrıları, torpaq, su obyektlərinin bitki örtüyünün səthdən əks edən radiasiyasının xüsusiyyətlərinin öyrənilməsi, bitki örtüyü növlərinin əksetmə, udma qabiliyyətləri. Təbii obyektlərin xüsusi şüalanma spektrlerinin öyrənilməsi, suyun təbii şüalanma xassələri, bəzi təbii obyektlərin energetik parlaqlığının spektral şaxlığı, spektral kanallar, quru və ya torpağın temperaturunun radioparlaqlıqları. Məsafədən zondlama sistemlərində çəkilişin aktiv və passiv əsullarının tətbiqi zamanı istifadə olunan qurğuların öyrənilməsi, məsafədən zondlama sistemlərinin əsas tipləri, silindrik açılışla işləyən skanerlərin iş prinsipləri, radiometrik dəqiqlik, yandan görmə radiolikatorunun iş prinsipi. Məsafədən Yerin zondlanması məlumatlarının ötürülmə əsulları və sistemlərinin öyrənilməsi, sadə və geniş yayılmış əsullar, Yerin səni peyklerinin orbitlərinin parametrləri, pressesiya hesablanması, orbitlər-proqressiv, retrograd, ekvatorial. Informasiya-telekommunikasiya sistemlərində istifadə edilən təsvirlər və onların formaları, televiziya və ya rəqəmsal interfeys sistemləri, kosmik təsvirlərin əsas xarakteristikaları, çəkiliş məlumatlarının</p>	7

	<p>strukturu, məsafədən Yerin zondlanması sistemində radiolokasiya təsvirlərinin formallaşmasının öyrənilməsi.</p>	
15	<p><b>Hidrologiya</b></p> <p><i>Hidrologiya, Dünyanın şirin su ehtiyatının təsnifatı Hidrosferin çirkənməsi və mühafizəsi. Quruluşu, suyun xassələri və ekoloji problemləri. Suların çirkənmə göstəriciləri. İstehsalat çirkəb sularının təmizlənmə üsulları (mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji). Su ehtiyatlarından istifadənin tənzimlənməsi və keyfiyyətinə nəzarət. Çaylarda su ehtiyatları, çay şəbəkəsinə təsir göstərən amillər, süni göllərdə və su anbarlarında su ehtiyatları, çay axımına antropogen amillərin təsirini öyrəmməkdən ibarətdir. Təbii sularda baş verə biləcək kəmiyyət və keyfiyyət dəyişkənliliklərini müəyyənəşdirməkdən ibarətdir. Məqsəd hidrosferdə baş verən proseslərin ümumi qanuna uyğunluqların təhlili, su obyektlərinin: buzlaqlar, yeraltı sular, çaylar, göllər, su anbarları, bataqlıqlar, okeanlar və dənizlərin coğrafi paylanmasıının əsas qanuna uyğunluqlarını izah etməkdir. Hidrosferdə baş verən əsas hidroloji proseslərin mahiyyətini fizikanın fundamental qanunlarının köməyi ilə təhlil etmək, su obyektlərinin öyrənilməsində istifadə olunan əsas metodlar haqqında təsəvvürlər yaratmaqdan ibarətdir. Su obyektləri və hidroloji proseslərin coğrafi-hidroloji öyrənilməsinin iqtisadiyyat və təbiəti mühafizə ilə əlaqədar problemlərin həllində praktiki vacibliyini müəyyən etməkdir.</i></p>	6
16	<p><b>Ümumi ekologiya</b></p> <p><i>Ekologianın aktuallığı, genezisi, Dünyada baş verən bütün təbiət-cəmiyyət-təbiət münasibətlərinin təhlili, bu münasibətlərdən yaranan bütün problemlər müasir ekologiya elminin əsas problemlərindəndir. Ümumi ekologiya canlı organizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətləri öyrənir. Ümumi ekologianın əsas vəzifəsi organizmlərin bir-biri ilə qarşılıqlı əlaqəsini və mühitlə populyasiya-biosenotik dərəcəsini, makrosistemlərin bioloji həyatını yüksək həddə öyrənmək: Həyat mühiti və ekoloji amillər. Ekoloji qanunlar, prinsiplər və qaydalar. Populyasiya. Təsnifatı. Bitkilərdə populyasiyaların yaş strukturu. Bioloji, cinsi strukturlar. Ərazinin yayılma tipləri. Heyvan populyasiyalarının etaloji strukturu. Populyasiyaların dinamikası. Biosenoqlar. Biosenozen strukturu. Ərazi-məkan strukturu. Biosenoza organizmlərin əlaqələri. Trofik, topik, forik, fabrikasiya əlaqələri. Ekoloji sistemlər. Ümumi ekologianı tədqiqi üçün əsas olaraq müasir səviyyəli sistemlər- bio və geosistem və onların dinamikası, zaman və məkan, eləcə də daxili və xarici amillərin təsiri öyrənilir. Biosfer. Biosferdə həyatın paylanması, əsas funksiyaları, dövranlar. Ümumi ekologianın əsaslarında həm nəzəri, həm də tətbiqi aspektlərə baxılır. Burada əsas diqqət müxtəlif səviyyəli təbiət sistemlərinə yönəldilir. Azərbaycan Respublikasının ekoloji problemləri. Azərbaycanda təbii mühiti çirkəndirən əsas mənbələr. Azərbaycan Respublikasının sərvətlərindən səmərəli istifadənin ekoloji vəziyyəti. Ətraf mühitin mühafizəsində regional və beynəlxalq əməkdaşlıq və onun əhəmiyyəti. Araz və Kür çaylarının çirkənməsi və onların mühafizəsi. Xəzər dənizinin ekoloji problemləri. Xəzər dənizinin ümumi səciyyəsi. Xəzər</i></p>	7

	<p>dənizinin səviyyəsinin dəyişməsi problemi. Xəzərin neft və neft məhsulları ilə çirkənməsi. Politsiklik aromatik karbohidrogenlərlə (PAK) çirkənmə. Quyuların qazılması nəticəsində Xəzər dənizinin çirkənməsi və onun qarşısının alınması yolları. Xəzər dənizinin antropogen evtrofifikasiyası və onun ekoloji nəticələri.</p>	
17	<p><b>Ətraf mühitə təsirin qiymətləndirilməsi</b> Yeni layihələrə və fəaliyyət göstərən obyektlərə olan ekoloji tələblərin öyrənilməsi, ekoloji normativlər sisteminə daxil olan qaydalar, qanunlar, normativ aktlar, təlimatlar, ətraf mühitə təsirin qiymətləndirilməsinin mahiyyəti, məqsədi, toplanan informasiyalar, onların analizi və təsir obyektlərinin müəyyən edilməsi. Yüksek təzyiq altında işləyən avadanlıqlardan ətraf mühitə sızan zərərlərin miqdarının hesablanması, layihələndirmə zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi üçün yerinə yetirilməsi tövsiyyə olunan hesabatlar, tüstü qazları ilə atmosferə atılan azot oksidlərinin miqdarının hesablanmasıının öyrənilməsi. Tüstü qazları ilə atmosferə atılan kükürd oksidlərinin miqdarının hesablanması qaydası, tərkibində hidrogen sulfid olan yanacaqların yandırılması zamanı əmələ gələn kükürd oksidlərinin hesablanması qaydasının, tüstü qazları ilə atmosferə atılan karbon monooksidinin miqdarının hesablanması qaydalarının öyrənilməsi. Su hövzələrinin çirkənmə dərəcəsinin müəyyən edilməsi, texniki və texnoloji məqsədlər üçün istifadə olunan su, açıq və qapalı su təchizatı sistemləri, su təchizatı sistemlərinin effektivliyinin qiymətləndirilməsi, dövr edən suyun itkisinin hesablanması qaydalarının öyrənilməsi. Layihələrin ekoloji-iqtisadi qiymətləndirilmənin mahiyyəti, əsas məsələləri, ekoloji qiymətləndirmə nəticəsində hesablanan potensial itkiler, etalon obyektin seçiləsi, qiymətləndirmənin mərhələləri, layihələrin ekoloji optimallıq kriteriyası ekoloji-iqtisadi zərərin hesablanmasıının öyrənilməsi. Layihə ilə əlaqədar təsir faktorlarının müəyyən edilməsi, təbiətdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılması, ictimaiyyətin iştirakının mahiyyəti, prinsipləri, beynəlxalq normalar, ekoloji qiymətləndirmənin nəticələrinin sənədləşdirilməsi, layihədən sonraki ekoloji qiymətləndirmə, strateji ekoloji qiymətləndirmədə səviyyə prinsiplərinin öyrənilməsi.</p>	6
18	<p><b>Ekoloji sistemlərin modeləşdirilməsi</b> Ekoloji sistemlərdə tətbiq olunan riyazi modellərin təsnifati: Riyazi modellərin təsnifati. Stoxastik modelləşdirmə və riyazi modelləşdirmə. Statistik modelləşdirmə. Dinamik programlaşdırma. Ekoloji sistemlərdə riyazi modellərin yaradılması üsulları, mərhələləri: Ekoloji sistemlərin riyazi ifadələri. Başlanğıc və məhdudiyyət şərtləri. Riyazi modelin parametrlərinin identifikasiyası. Optimallaşdırma. Ekoloji sistemlərdə riyazi modellərin təhlili: Riyazi modellərin sintezi, adekvatlığının yoxlanması. Yaradılan ekoloji modeller əsasında prognoz vermə. Ekoloji sistemlərin riyazi modelləri: Torpağın neft məhsullarından təmizlənməsi prosesinin modelləşdirilməsi, Ətraf mühitə atılan zərərlə qazların təmizlənməsi prosesinin modelləşdirilməsi, Sənaye çirkəb sularının təmizlənməsi prosesinin riyazi modelləşdirilməsi. Neftlə çirkənmiş dəniz sularının riyazi modelləşdirilməsi, Iqlim dəyişmələrinin</p>	5

	<p>riyazi modelləşdirilməsi. Proseslərin miqyaslaşdırmasının əsasları: Texnoloji aparatların miqyaslaşdırılması, dayanıqlıq meyarları, optimallıq meyarları Ekoloji sistemlərin hesablanması və optimal layihələndirilməsi: Ekoloji sistemlərin kompyuterdə hesablanması, riyazi model əsasında ekoloji sistemlərin optimallaşdırılması. Optimallaşdırma üsulları.</p>	
19	<p><b>Ekoloji monitoring</b></p> <p>Ətraf mühitin keyfiyyətinə nəzarətin mahiyyəti, elmi-texniki tərəqqi və ətraf müfitin çirkənməsi, təbii və antropogen çirkənmə mənbələri, antropogen çirkənmə mənbələrinin spesifik xüsusiyyətlərinin öyrənilməsi. Atmosferin halını xarakterizə edən fiziki parametrlərin, hava nümunələrinin götürülmə üsulları, istifadə olunan avadanlıq, fərdi aktiv dozimetrik vasitələr, diffuziyalı və nüfuzetmə tipli fərdi passiv dozimetrlərin röyrənilməsi. Su nümunələrinin götürülmə üsulları, suların keyfiyyət göstəriciləri, suların keyfiyyət dərəcəsini xarakterizə edən əsas göstəricilər, tullantı suların əsaslığı, turşuluğu, mineral qalığın, həll olmuş oksigenin, oksigenə olan kimyəvi və biokimyəvi tələbatın təyin edilmə qaydalarının öyrənilməsi. Torpaqın çirkənmə mənbələri, torpaq nümunələrinin götürülmə qaydaları, analizə hazırlanması, torpaq nümunələrinin saxlanılması qaydası, torpaqın radioaktiv maddələrlə çirkənmə dərəcəsinin müəyyən edilməsi və analiz üsullarının öyrənilməsi. Ətraf mühitin monitoring sistemi, monitoringin növləri, monitoring sistemlərinin təsnifikasi, lokal qlobal monitoring və ətraf mühitdə baş verən iqlim dəyişiklikləri proqnozlaşdırılması üsullarının öyrənilməsi. Ətraf mühitə təsir mənbələrinin və təsir növlərinin təyin edilməsi üsulları, ətraf mühitə antropogen təsirlər və onların məhdudlaşdırılması yolları, ətraf mühitin keyfiyyətinə nəzarətin təşkilinin öyrənilməsi.</p>	5
20	<p><b>Ətraf mühitin idarə olunması (Ekoloji menecment)</b></p> <p>Ətraf mühitin idarə olunması ətraf mühit elmlər sistemində inkişaf etmiş sahələrindəndir. Ətraf mühitin idarə olunması əsasən müasir dövrün ən aktual məsələlərindən olan ekoloji problemlərin idarə olunması və baş verə biləcək mənfi təsirlərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi və qərarların qəbul edilməsini özündə birləşdirir. Ekoloji ekspertiza və layihələndirmə. Layihənin texniki-iqtisadi və ekoloji əsaslandırılması. Ekoloji ekspertizanın hüquqi normativ əsasları, prinsipləri və mərhələləri. DEE və onun yekun rəyi. Azərbaycan Respublikasının Ətraf mühit haqqında qanunun VIII fəslinin 50-58-ci maddələri, ekoloji ekspertiza, onun mahiyyəti, məqsədi, obyekt və subyektlərin müəyyənləşdirilməsi, prinsiplərin öyrənilməsi. Ətraf mühitin idarə olunması məsələlərini və baş verə biləcək ekoloji problemlərin qarşısının alınması, atmosferin, suyun, torpağın, tullantıların effektiv idarə olunması məsələlərini öyrənilməsi. Təbii sərvətlərin qorunması, ətraf mühitin mühafizəsi proseslərində, ekoloji menecmentin bütün dövlət-struktur və idarəetmə prosedurlarının mənimşənilməsi. Təbiətdən istifadənin maddi-texniki, iqtisadi və ekoloji əsasları. Təbiətdən istifadənin idarə edilməsi. Alternativ enerji mənbələri. Bərpa olunan və bərpa olunmayan təbii sərvətlər. Ekoloji</p>	6

	<p>auditin təşkili. Ekoloji səgorta və onun əhəmiyyəti. Ekoloji audit-auditor, ekoloji monitoring (stasionar, səyyar və məşurusal) sistemlərinin tətbiq qaydalarının öyrənilməsi Ekoloji monitoring. Ətraf mühitin keyfiyyətinə nəzarət sistemləri. Ətraf mühitin monitoring sistemləri və müşahidə mərhələsinin təşkili. Qlobal və lokal monitoring. Biosferin monitoringi. ISO 9000, ISO 9001, ISO 14000, ISO 14002, ISO 15000 və digər standartların tətbiqi Ətraf mühitin idarə olunması müəssisə və şirkətlərin ekoloji menecmentini təşkil etməklə, ətraf mühit siyasetinin hazırlanmasında və qərarların qəbul edilməsində ən düzgün yanaşmaları tətbiq etməklə böyük əhəmiyyət kəsb edir.</p>	
21	<p><b>Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı</b> Tullantısız istehsalın əsası olan təbiətdən səmərəli istifadə olunması, istehsalat tullantılarının həcmi strukturu, sənaye tullantılarının təsnifikasi, istehsal tullantıları, istehlak tullantıları, yan məhsullar, istehsalat tullantılarının yaranma səbəbləri, tullantıların miqdarının azaldılması yollarının öyrənilməsi. Kimya və neft-kimya sənaye tullantılarının təmizlənməsi və rekuperasiyasının müasir vəziyyəti, neft-kimya sənayesi tullantılarının xüsusiyyəti, tullantıların müxtəlifliyi, ətraf mühitə təsirinin öyrənilməsi. Neft emalı və neft-kimya sənayesinin qazvari tullantıları, müxtəlif neft-kimya proseslərində yaranan abqaz hidrogen xloridin səmərəli təkrar istifadəsi yolları, həllədiciləri prosesə qaytarmaqla sənaye qazlarının rekuperasiyası, hidrogen sulfid qazının elementar kükürdə emalı, kükürd qazının kükürd və ammonium sulfatın alınması üçün istifadə olunması proseslərinin öyrənilməsi. Neft emalı və neft-kimya sənayesinin maye tullantıları və onların təkrar emalı, karbohidrogenlərin pirolizi prosesində yaranan məhsul olan qətranın səmərəli istifadə yolları, piroliz qətranının kompleks emal yolları, pirolizin maye məhsullarının (benzol-toluol-ksilol fraksiyasının) hidrogenizasiyası ilə benzolun alınması proseslərinin öyrənilməsi. Neft emalı, neft-kimya proseslərinin bərk tullantılarının emal üsullarının öyrənilməsi, turş qudro nun səmərəli təkrar emalı, ağır neft qalıqları olanmazut və qudro nun istifadəsi yolları, neft yanacaqlarının və yağlarının parafinsizləşmə prosesində alınan bərk parafinin istifadəsi proseslərinin öyrənilməsi. Neft emalı və neft-kimya proseslərində yaranan çirkab suların azaldılması yolları, susuz texnoloji proseslərin tətbiqi, mövcud texnoloji proseslərin təkmilləşdirilməsi, hava soyuducu aparatların tətbiqi, təmizlənmiş çirkab suların dövrü su təchizatı sistemlərində və texnoloji proseslərdə təkrar istifadə olunması yollarının öyrənilməsi.</p>	6
22	<p><b>Su ehtiyatlarının integrasiyalı idarə edilməsi</b> Su ehtiyatlarının integrasiyalı idarə edilməsi-ölkə ərazisində istifadəyə yararlı bütün mümkün su mənbələrinin ehtiyatları əsasında hər bir su istifadəçisinin sahələrarası maraqları təmin edilməklə ekoloji təhlükəsiz və dayanıqlı su təchizatını təmin etməyə imkan verən idarəetmə sistemidir. Su ehtiyatlarının integrasiyalı idarə edilməsinin prinsiləri, planlaşdırılması və idarə olunmasında informasiya mübadiləsi ilə yanaşı su ehtiyatlarının integrasiyalı idarə edilməsinin tətbiqidir. Su ehtiyatları və onların keyfiyyətlərinin öyrənilməsi, ekoloji meyarlarının</p>	6

	<p>müəyyən edilməsi, suvarmanın tətbiqinin əsaslandırılması, suvarmanın növləri və üsulları, suvarma sistemləri və suyunun keyfiyyəti, çayların, su obyektlərinin çirkənməsinin idarə edilməsidir. Azərbaycanda su ehtiyatlarının idarəetmə strukturları və milli su qanunvericilikləri, ölkəmizdə su ehtiyatlarının integrasiyalı idarə edilməsinə keçid, su resurslarının idarə edilməsində informasiya-kommunikasiya sistemlərində yeni texnologiyaların tətbiqi, bütün növ su ehtiyatlarının qeydiyyatı və istifadəsi, su ehtiyatların idarə olunmasında ictimaiyyətin iştirakının və s. proseslərin təmin edilməsidir. Su ehtiyatlarının bu əsasda idarə edilməsi tələb olunan miqdarda və tələb olunan keyfiyyətdə suyun zəruri məsrəflər ödənilməklə tələb olunan yerə və tələb olunan vaxtda çatdırılmasını təmin etməyə imkan verir. Su ehtiyatlarının integrasiyalı idarə edilməsi-həyatı əhəmiyyətli ekosistemlərin dayanıqlığına zərər vermədən su, torpaq və bunlarla əlaqədar digər ehtiyatların ədalətli əsasda koordinasiyalı istifadəsinə, inkişafına və idarə edilməsinə imkan verən fasılısız prosesdir. Bu proses sosial, iqtisadi və ekoloji problemlər nəzərə alınmaqla su ehtiyatlarının fasılısız dayanıqlı bərpasını, paylanması və istifadəsinin monitoringini təmin etməlidir.</p>	
23	<p><b>İqlim dəyişmələri və qlobal istileşmə</b> İqlim dəyişikliyi, adətən onilliklər və ya daha uzun müddət davam edən iqlimdəki müəyyən edilə bilən bir dəyişiklikdir. Qlobal istileşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir. İnsanlar artıq iqlim dəyişikliyinin, o cümlədən hava şəraitindəki dəyişikliklərin, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərini hiss edir. İnsan fəaliyyəti nəticəsində "istixana" effekti yaradan qazların emissiyası iqlim dəyişikliyinə təkan verir və artmaqdə davam edir. İndi bu göstərici tarixdəki ən yüksək səviyyəyə çatmışdır. Temperatur yüksəldikcə bir çox bitki və heyvanların yaşayış yerləri dəyişikliklərə məruz qalır. Bu növlər uzun dövrlər ərzində uyğunlaşdıqları ekoloji sığınacaqlar və xarakterik həyat şəraitlərindən məhrum olurlar. Bir çox növlərin sürətlə dəyişən şəraitlə ayaqlaşa bilməyib məhv olması ekosistemin tarazlığını pozur. Atmosferin mühafizəsi, quruluşu, atmosfer havasını çirkənləndirən əsas mənbələr. Ozon qatının dağılmasının qarşısının alınması. Atmosferə atılan tullantıların azaldılması tədbirləri və temizlənmə üsulları: mexaniki, fiziki-kimyəvi və termiki. Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər, İqlim Dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya) və həssaslığın qiymətləndirilməsi və uyğunlaşma (adaptasiya) tədbirlərinin tətbiqi, müvafiq iqlim dəyişikliyi siyasəti və strategiyası. Qlobal istileşmə və səbəbləri. İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekpertlər Qrupunun (IDDEQ) məlumatları. Kioto protokolu, Paris Konfederasiyası.</p>	5
24	<p><b>Torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji əsasları</b> Litosferin ekoloji problemləri. Litosfer anlayışı. Dünyanın torpaq ehtiyatları və istifadəsi. Torpaqların eroziyası. Torpaqların ağır metallarla çirkənməsi. Gübrələrdən istifadənin ekoloji problemləri. Pestisidlərdən istifadənin ekoloji problemləri. Torpağın radionuklidlərlə çirkənməsi və ona qarşı mübarizə tədbirləri. Torpaq və onun fiziki-</p>	6

	<p>kimyəvi və bioloji xüsusiyyətləri. Əsas torpaq tipləri və onların ekoloji vəziyyəti. Torpaqdan istifadə və onun nəticələri. Təkrar şorlaşma və torpaqların eroziyası, degradasiyası və çirkənməsi. Torpaqların mühafizəsi tədbirləri. Azərbaycan Respublikasında torpaqların şorlaşması, eroziya və çirkənməsinə qarşı mübarizə tədbirləri. Mədən sularının ətraf mühitə təsirinin qarşısının alınması. Azərbaycanın kənd təsərrüfatı və aqrar sənaye komplekslərinin ekoloji qiymətləndirilməsi. Torpaqların şorlaşma səbəbləri: duzlarla zəngin ana sükurların aşınması; qrunut sularının üzdə olması; buxarlanmanın yağıntıdan çox olması; keşmişdə ərazinin Xəzər dənizi altında olması; Suvarma normaları, onların düzgү təyin olunmaması, yararsız suvarma suyundan düzgün istifadə olunmaması, suvarma qurğularının az olması və s. proseslərin öyrənilməsi. Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası (Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırıların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya)). Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası (şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası), Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası (Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin meliorasiyası). Azərbaycanda torpağın rekultivasiyası. Torpaqların rekultivasiyası, aparılma mərhələləri. Rekultivasiya üsulları. Rekultivasiyanın istiqamətləri öyrənilir. Azərbaycanın neftlə çirkənmiş torpaqlar və onların bərpa yolları.</p>	
25	<p><b>Mülki müdafiə</b> Bu fənni öyrənən tələbə dinc həyat fəaliyyəti və müharibə dövründə Azərbaycan respublikası ərazisində bütün insanların torpaq, su və hava məkanının, istehsalat və sosial obyektlərin və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün dövlət hökumət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi haqqında geniş biliklərə malik olacaq.</p>	3
	<p><b>Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər<sup>1</sup></b> Burada ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlərin adları qeyd edilməli, öndəki sütunda fənlər nömrələnməli və sonrakı sütunda isə həmin fənlərin AKTS kreditləri müəyyənləşdirilməlidir.</p>	60
26	Təcrübə və buraxılış işi	30

<sup>1</sup>Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastrukturu, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımmalı, eləcə də tələbələrin xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır.

Cədvəl 2

Ixtisas	Ümumi fənlər	Ixtisas fənləri (o cümlədən Mülki müdafiə)	ATM tərəfindən müəyyən edilən fənlər	Təcrübə və buraxılış işi	Cəmi
050606 – Ekolojiya mühəndisliyi	30	120	60	30	240

#### 4. Tədris və öyrənme

- 4.1. Tədris və öyrənme mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənme metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənme metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənme metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənme metodlarına aşağıdakıları nümunə olaraq göstərmək olar:
  - mühazirə, seminarlar, laboratoriya işləri;
  - təqdimatlar və müzakirələr, debatlar;
  - müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
  - layihələr;
  - problemlərə əsaslanan tədris;
  - sahə işləri;
  - rol oyunları;
  - hesabatlar;
  - qrup qiymətləndirməsi;
  - ekspert metodu;
  - video və audio konfrans texnologiyaları;
  - video və audio mühazirələr;
  - distant təhsil;
  - simulyasiyalar;
  - və s.
- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

## 5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitorinq etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
  - yazılı tapşırıqlar;
  - biliq və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
  - şifahi təqdimatlar;
  - sorğular;
  - açıq müzakirələr;
  - praktika hesabatları, sahə işləri hesabatları;
  - praktikada, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
  - layihə işlərinə dair hesabatlar;
  - portfolionun qiymətləndirilməsi;
  - frontal sorğu;
  - qrup şəklində və özünü qiymətləndirmə;
  - aralıq imtahan;
  - əsas imtahan;
  - və s.
- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi biliq, bacarıq və qabiliyyət səviyyesini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya proseduralarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

## 6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.

- 6.2. Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərefindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındakı əlaqə eks olunmalıdır.
- 6.3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

## **7. İnfrastruktur və kadr potensialı**

- 7.1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
  - vəb auditoriyaların olması (ən azı mühazirə və məşğələ otaqları proyektor, kompüter və internetə çıxış ilə təmin edilməlidir);
  - lazımi cihaz, reaktiv, avadanlıqlar və kompüterlər ilə təchiz olunmuş fizika və kimya laboratoriyaları;
  - fundamental kitabxananın və elektron kitabxananın olması;
  - təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışının təmin edilməsi;
  - kompüter texnologiyaların ekolojiya mühəndisliyində tətbiqi ilə bağlı müasir kompüter laboratoriyaların mövcudluğu.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. Digər dövlət, yaxud özəl müəssisələrdən və/və ya digər müvafiq təşkilatlardan gələn şəxslər də tədrise cəlb oluna bilərlər.

## **8. Təcrübə**

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən önce ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya arasında müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatları eks olunur.
- 8.4. Təcrübənin qiymətləndirilməsi universitet tərefindən təyin olunmuş təcrübə rəhberləri tərefindən aparılır. Qiymətləndirmə prosesinə sahə üzrə mütəxəssis və elmi dərəcəsi olan professor-müəllim heyəti cəlb olunur. Təcrübənin qiymətləndirilməsi təcrübə təşkil olunan müəssisə tərefindən verilən rəyə və tələbə tərefindən hazırlanan təcrübə hesabatına görə aparılır. Burada tələbənin təcrübə zamanı davamıyyəti və hazırlanan hesabat üzrə bilikləri nəzərə alınır.

## **9. Buraxılış işi**

- 9.1. Təhsil Proqramı buraxılış işi ilə tamamlanır.

- 9.2. Tehsil programında buraxılış işi nəzərdə tutulmadığı halda, onun kreditləri təcrübənin kreditlərinə əlavə olunur.
- 9.3. Buraxılış işinin qiymətləndirilməsi: Buraxılış işlərinin müdafiəsi "Azərbaycan Respublikası ali təhsil müəssisələri tələbələrinin bakalavr pilləsində dövlət attestasiyası haqqında Əsasname"yə uyğun yaradılmış komissiya tərəfindən təşkil edilir. Buraxılış işi DAK üzvlərinin səsvermə yolu ilə qiymətləndirilir.

#### **10. Məşgulluq və ömürboyu təhsil**

- 10.1. Ekologiya mühəndisliyi ixtisasının məzunları təhsil müəssisələrində, tədqiqat institutlarında, istehsalat müəssisələrində işləyə bilərlər.
- 10.2. Ali təhsil müəssisəsi Təhsil Programının məzunlarının məşgullüğuna dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 10.3. Ekologiya mühəndisliyi ixtisasının məzunları müvafiq sahələr üzrə magistr pilləsində öz təhsilini davam etdirə bilərlər.
- 10.4. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

**Razılışdırılmışdır:**

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini,  
Elm, ali və orta ixtisas təhsil şöbəsinin  
müdiri

 Yaqub Piriyev

" 17 " 07 2020-ci il

Texniki və texnoloji ixtisaslar qrupu  
üzrə Dövlət Təhsil Proqramlarını  
hazırlayan işçi qrupun sədri, prof..

 Mustafa Babanlı

" 16 " 07 2020-ci il



### Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə en azı 6 təlim nəticəsi sadalənmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqda)

<b>Təhsil Proqramının təlim nəticələri (PTN)</b>	
PTN 1	Ixtisas üzrə en azı bir xarici dildə (ingilis və ya rus dili daha məqsədə uyğundur) kommunikasiya bacarığına yiylənmək
PTN 2	Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə yiylənmək
PTN 3	
PTN 4	
PTN 5	
PTN 6	

### “Azərbaycan tarixi” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilir

FTN 2 - Azərbaycan dövlətçiliyi qədim və orta əsrlər dövründə və XV-XVIII əsrlərdə Azərbaycan xalqı tərəfindən Şərqdə böyük imperiyaların yaradılması haqqında bilikləri nümayiş etdirir

FTN 3 - Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarır

FTN 4 - XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirilməsi və onun siyasi, iqtisadi, sosial nəticələri, Azərbaycanda milli dövlətçilik uğrunda mübarizə, Azərbaycan xalq cumhuriyyətinin yaradılması-birinci respublika dövrü, ikinci Respublika, Azərbaycan dövlətçiliyi Sovet imperiyası dövründə, XX əsrin 80-ci illərin ikinci yarısında müstəqillik uğrunda mübarizənin başlanması və müstəqil dövlətçiliyin bərpasına dair biliklərə yiylənib

FTN 5 - Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarır

FTN 6 - Müstəqil dövlətçiliyin qorunması üçün təhlükəsiz beynəlxalq şəraitin yaradılması, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə, Azərbaycanın Qafqazda lider dövlətə çevrilməsi haqqında biliklərə yiylənib

### “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yollarını bilir

FTN 2 - Tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə, təcavüzüne məruz qalmاسını, lakin xalqımızın milli birliyi, milli qururu sayəsibdə onun qorunmasına müvəffəq olmasını və bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərini bilir

FTN 3 - Azərbaycan dilində ixtisas üzrə elmi məlumatları təhlil edir, şifahi və yazılı təqdimatlar hazırlayıır
FTN 4 - Azərbaycan dilində akademik və işgüzar natiqlik bacarığını nümayiş etdirir
FTN 5 - Azərbaycan dilinin özünəməxsusluğunu qorumağı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağı, onlarla ünsiyət qurmağı bacarıır
FTN 6 - Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmağı, dili yad ünsürlərdən qorumağı, onu yaşatmağı bacarıır
<b>"Xarici dildə işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)</b>
FTN 1 - İxtisası üzrə xarici dillərdən birində oxuduğu elmi məqalələri təhlil edir, onların xülasəsini hazırlayıır
FTN 2 - Xarici dilin qrammatik, leksik, semantik strukturlarını analiz etməyi bacarıır
FTN 3 - Beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyyətləri başqalarına çatdırmağı bacarıır
FTN 4 - Xarici dildə fikir və təcrübə mübadiləsini aparır, işgüzar kommunikasiya yaradır
FTN 5 - Xarici dil bacarığına malik olmaqla, komandada işləmək, şəxslərarası ünsiyyət səriştəliyini formalaşdırır
FTN 6 - İxtisası üzrə elmi məlumatları xarici dillərdən birində şifahi və yazılı təqdim edir
<b>"Riyaziyyat" fənni üzrə təlim nəticələri (FTN)</b>
FTN 1 – Riyazi bilikləri ekoloji tədqiqatlarda tətbiq edir
FTN 2 – Ekoloji statistika sahəsində əsas anlayışları şərh edir
FTN 3 – Tədqiqat nəticələrinin statistik işlənilməsini həyata keçirir
FTN 4 – Ekoloji tədqiqatlar zamanı statistika qaydalarından, nəzəriyyələrdən istifadə edir
FTN 5 – Ekoloji tədqiqatlar nəticəsində alınmış nəticələrin riyazi hesablamasını aparır
FTN 6 – Ekoloji tədqiqatlar nəticəsində əldə edilmiş nəticələrin dürüstlüğünü təyin edir
<b>"Fizikanın əsasları" fənni üzrə təlim nəticələri (FTN)</b>
FTN 1 – Fiziki proseslərin və qanunauyğunluqların mahiyyətini izah edir
FTN 2 – Fiziki cisimlərin daxilində və ya onların iştirakı ilə baş verən hadisələri fiziki nöqtəyi nəzərindən izah edir
FTN 3 – Bizi əhatə edən maddi aləmin fiziki nöqtəyi nəzərindən quruluş və xassələrini izah edir
FTN 4 – Müxtəlif şüaların xassələri haqqında biliklərə əsaslanaraq hadisələri şərh edir
FTN 5 – Təbiət hadisələrinin baş verməsi qanunauyğunluqlarını izah edir
FTN 6 – Ətraf mühit obyektlərinin obyektrələrin tədqiqi üçün zəruri olan fiziki metodların mahiyyətinə dair biliklərə əsaslanaraq, onları tətbiq edir

## Əlavə 2

**Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrixi**

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Blokun adı	Fənlərin adı	Proqramın təlim nəticələri					
		PTN 1	PTN 2	PTN 3	PTN 4	PTN 5	PTN 6
Humanitar fənlər	Azərbaycan tarixi		X				
	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	X					
	Xarici dil	X					
İxtisas fənləri	Riyaziyyat			X			
	Tətbiqi riyaziyyat			X			
	Fizikanın əsasları			X			
	Ekologiya mühəndisliyi			X			
	Ümumi kimya			X			
	Analitik kimya və instrumental analiz			X			
	Ətraf mühitin kimyası və toksikologianın əsasları			X			
	Mühəndis qrafikası			X			
	Məsafədən zondlamanın fiziki əsasları			X			
	Hidrologiya	X					
	Ümumi ekologiya	X			X		
	Ətraf mühitə təsirin qiymətləndirilməsi	X			X		
	Ekoloji sistemlərin modelləşdirilməsi			X			
	Ekoloji monitoring			X			
	Ətraf mühitin idarə olunması					X	
	Tullantısız istehsal prosesləri və tullantıların təkrar emalı			X			
	İqlim dəyişmələri və qlobal istiləşmə	X			X		X
	Torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji əsasları	X			X		
	Mülki müdafiə				X		